



Ali Məqamlı Rəhbərin Gülüstan ostanının dörd min şəhidinin xatirəsinə həsr olunmuş ilk milli konfransın təşkilatçıları ilə görüşü zamanı etdiyi çıxış - 15 /Dec/ 2016

Mərhəmətli və Bağışlayan Allahın adı ilə (1)

Əziz qardaş və bacılar, xoş gəlmisiniz! Bu diyarın əziz şəhidlərinin xatirəsini anmaq üçün bu cür böyük və qalıcı bir tədbir təşkil etdiklərinə görə cənab Nurmofidiyə və eyni zamanda digər təşkilatçı qardaşlara təşəkkürümüz bildirirəm.

Şəhidlik, şəhidlər – bu olduqca önəmlı məsələlərdəndir. Biz İslam İinqilabının qələbə çaldığı gündən indiyə qədər, bu üzün müddət ərzində, xüsusilə də Müqəddəs Müdafiə dövründə şəhid olmuş gənclərimizin atlığı bu addımın əhəmiyyətini hələ də layiqincə qiymətləndirməmişik; yəni inqilabımızın, dövlətimizin, ölkəmizin, milli heysiyyətimizin, tariximizin və gələcəyimizin müdafiəsi uğrunda görülən bu işin həqiqi çəkisini, bəlkə, hələ özümüz üçün də düzgün müəyyən etməmişik, anlamamışq, ancaq heç üzdə də layiqincə ifadə etməmişik, göstərməmişik. Odur ki sizin bu istiqamətdə gördüğünüz bu işlər olduqca önemlidir.

Cənab Nurmofidi ətraflı çıxış etdi, inqilabla bağlı bir sıra gözəl və düzgün məqamlara toxundu; eynilə digər cənablar da. Səsləndirilən fikirlərin bir hissəsi nazirlərə və digər səlahiyyətli şəxslərə aid olsa da, hər halda, Gülüstan kimi mühüm bir regionla əlaqədar idi.

Gülüstan ostanının təqdirəlayiq cəhətləri haqqında bir neçə cümlə demək istərdim. Bura insan sərmayəsi baxımından, həqiqətən də, üstün regionlardan biridir ki, bunun da müxtəlif səbəbləri vardır. Hər şeydən önce – bayaqunu cənab Nurmofidi də vurğuladı, son dərəcə də önəmlı bir məqamdır – bu ərazidə, Qorgan, Gülüstan və Türkmənsəhra bölgələrində fərqli etnik qruplara və məzhəblərə aid olan insanlar mehriban qonşuluq şəraitində, əmin-amanlıq içində, çox gözəl və arzuolunan bir şəkildə birgə yaşayır. Bu çox önəmlı bir xüsusiyyətdir. Bu gün İslam təriqətlərinin, sünni və şiələrin arasına konflikt salmaq üçün Qərb ölkələrində, özləri demişkən, beyin mərkəzlərinə oturub fikirləşsinlər, layihələr, planlar hazırlanınlar deyə nə qədər pullar xərcləndiyi açıqlansa, insanlar, doğrudan da, heyrətə gələr ki, düşmənlər biri sünni, digəri isə şiə olan iki müsəlmanın birgə yaşıya bilməməsi, bir-birinə ədavət bəsləyib üstünə silah çəkməsi üçün nə qədər işlər görür. Müsəlman İranında isə bütün bu fəaliyyətlərin əksinə olaraq, onların istədiklərinin tam tərsi baş verib. Bu baxımdan ölkəmizin ən yaxşı regionlarından biri də Gülüstandır. Mən inqilabdan əvvəl də burada olmuşam, istər Qonbədqabusda, istər Qorqanda, istərsə də bəzi başqa şəhərlərdə – Galikeş və sair bu kimi yerlərdə camaatın bu birgə, mehriban yaşıysi, əməkdaşlığı, qarşılıqlı sevgini qorumaq üçün necə çalışdığını biliram. Bu çox dəyərli bir xüsusiyyətdir, bunu qoruyub saxlamaq lazımdır. Bundan bir neçə il əvvəl Qorqana səfərimiz olmuşdu; yadımda deyil bir, yoxsa yarım günlütünə Qonbədə getdik (2). Orada bize sevgi və ehtiramını bildirən insanların böyük əksəriyyəti əhli-sunnədən olan qardaşlarımız idı. Bax bu, səudiyyəlilərin, təkfirçilərin, onların arxasında duran ABŞ-in, Amerika və Böyük Britaniyanın kəşfiyyat xidmətlərinin bugünkü fəaliyyətinə və məqsədlərinə tam ziddir; onların işinin tam əksinədir; yəni sözün həqiqi mənasında qətiyyətli, düzgün, məqsədyönlü və effektiv bir siyasətdir. Gülüstan regionunun, zənnimcə, çox mühüm olan təqdirəlayiq xüsusiyyətlərindən biri budur.



Bu yaxınlarda – bundan bir neçə ay öncə – Mina faciəsində şəhid olmuş bir türkmən xanımın ailəsindən mənə məktub gəlmişdi (3). Yazırılar ki, o xanım Məkkəyə gedib, ziyarət edib (indi ya həmin səfərdə olub, ya nə vaxtsa ondan əvvəl olub; orasını bilmirəm) bir nəfər də tutub ki, həcc ziyarətini mənim üçün yerinə yetirdiyinə şahidlik etsin; bu çox önəmlı bir məqamdır. Türkən bir xanım onu şəxsən tanımadığım, adını belə bilmədiyim halda, mənim əvəzimə Məkkəyə gedir, həcc ziyarətini yerinə yetirir, sonra da bu ziyarətini şahidlərin iştirakı ilə sənədлəşdirir – əməlli-başlı sənəd tərtib edib, imzaladıb, o sənədi də mənə göndərmişdilər – bu, bizim ölkəmizin, bizim xalqımızın həqiqətən də güclü cəhətlərindən biridir. “Qeyri-bərabər döyüş” deyirlər, bax onun mənası budur ki, tərəflərdən birinin ixtiyarında olan texnika və vasitələr digərində olmur, hətta bəzən ikinci tərəfin birincidə olan imkanlardan heç xəbəri belə olmur; bayaq çəkdiyim misal bax buna nümunədir. Bizim qarşımızda duran tərəfin – yəni beynəlxalq imperializmin, sionizmin, Amerikanın – bu cür sevgi, bu cür qarşılıqlı münasibət, bu cür anlaşma, bu cür uyğunlaşma haqda nə anlayışı var, nə də belə şeyləri özlüyündə təhlil edə bilir; onlar belə şeyləri hətta özləri üçün analiz belə edə bilmirlər. Bu, bir məqam.

Digər bir məqam isə Gültüstan camaatının inqilabına, inqilabi prinsiplərə sadıqliyidir. 1343-cü ildə Qorqana gəlmişdim, müxtəlif yerlərdə minbərdə çıxışlarımız olurdu. O zaman 15 xordad hadisələrinin üzərindən təxminən bir il keçirdi; səfər ayının 2-ci, ya 3-cü ongünüyü idи. Mən camaatın o izdihamına, o münasibətinə, o möhtəşəm qarşılmasına, o coşqusuna heyran qalmışdım. O davranış xalqın oyanışının, inqilabi hərəkata bəslədiyi sevginin göstəricisi idи. Hələ o zaman inqilabi mübarizə bir o qədər də yayılmamış, kütləvi hal almamışdı.

Daha sonra da inqilab dövründə baş verən hadisələr. Azər ayının 5-i – bayaq cənablar da çıxışlarında qeyd etdilər – Qorqan hadisələrində önəmlı bir gün idи (4). Məşhəddə İmam Rzanın (ə) hərəminə hücum olunduğunu eşidən Qorqan əhalisi spontan bir şəkildə hərəkətə keçmişdi; onları buna nə dəvət edən olmuşdu, nə də qarşılara çıxıb qarşilanı. Camaat özü meydənlərə axışmış və bildiyiniz kimi, hücumu məruz qalmışdı. Ondan bir iki həftə sonra Qonbədqabusda və Qalikeşdə də buna bənzər hadisələr baş verdi; yəni xalq artıq mübarizə meydanlarına axışmışdı. Və ya inqilabın əvvəllərində marksistlərin o bölgədə törətdiyi hadisələrdə – o qırğınlarda, o separatçılıq cəhdərində və sairdə – Qorqanı, Türkənsəhrəni, yaxud bütövlükdə o bölgəni xilas edən ən başlıca cəhət xalqın göstərdiyi müqavimət olmuşdu. Çünkü gəlib o yerlərdə yuva salaraq başına müəyyən qədər əsgər toplamış insanların xalq arasında arxa-dayağı yox idi. Mübarizə aparan bir qrupun xalq arasında dayağı olmayanda o qrup çox tez sınır, məğlub olur. Xalq inqilabçılarının, inqilabın, İmam Xomeyninin (r.ə) tərəfdarı idи. Qısacısı, bu yerlərin əhalisinin istənilən cəhətdən müsbət özəllikləri çoxdur.

Müqəddəs Müdafiə dövründə də həm ordu, bayaq adı çəkilən 30-cu diviziya (5), həm də Gültüstan və Qorqan korpusunun 25-ci diviziyası, həqiqətən də, özlərini çox gözəl göstərmış, böyük işlər görmüşlər; cənab katib onlardan bəzilərini qeyd etdi. Bir dəfə cənab Nurmofidinin də iştirakı ilə qərargah mərkəzinə getmişdik, qorqanlı dostlarımızdan bir qrupu da gəlmışdı. Səhv etmirəmsə, mərhum cənab Tahiri də orada idи (6); Allah-taala ona rəhmət etsin, məqamını yüksəltsin, inşallah. Bu işlərdə onun da çox böyük rolü olub. Qısacısı, bu bölgənin insanların müharibə meydanındaki iştirakı, gördüyü işlər inanılmaz dərəcədə böyük olub. Qorqan camaati haqqında nə qədər danışsaq, yenə də azdır; yeri gəlmışkən, mən buradan bütün şə və sünni qardaşlarımızı, xüsusilə də regionun şə və sünni məzhəbli din alımlarını bircə-bircə salamlayıram. Xahiş edirəm ki, cənab Nurmofidi zəhmət çəkib mənim salamımı oranın bütün din alımlarınə, rəsmilərinə, eyni zamanda bütün camaata yetirsin; həqiqətən də, mən Qorqan əhalisini sevir, onlara inanır, etimad edirəm.

Bayaq da qeyd etdiyim kimi, şəhidlik məsələsinə ciddi yanaşmaq lazımdır. Biz şəhidlərimizə məhz Allah-taalanın onlara verdiyi qiyməti verməliyik:



يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ وَعَدًا عَلَيْهِ حَقًا فِي التَّورَةِ وَالْإِنْجِيلِ وَالْقُرْآنِ

“...Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır...” (“Tövbə” surəsi, 11-ci ayadən)

Allah yolunda cihad edən, həyatını təhlükəyə atan bu insanların həm vuruşaraq düşmən öldürməsi, həm də özlərinin ölümü çox dəyərlidir. Allah-taalanın dərgahında onlara nəsib olacaq rəhmət haqqında ilahi vəd vardır. Rəvayətlərdə bu yolda canından keçən insanların hələ dünyadan getməzdən əvvəl ilahi rəhmətin əlamətlərini gördüyündən bəhs edilir; yəni rəvayətlərdə qeyd olunur ki, atdan yixılan şəhid – o vaxtlar atla savaşardılar – hələ yerə çatmamış Allah-taalanın onun haqqında verdiyi ilahi vəd gerçəkləşir; yəni hələ bu dünyada ikən gözləri açılır, həqiqətləri görür, Allahın rəhmətini, lütfünü hiss edir, qavrayır; şəhidlərə verilən dəyər budur. Bax bu cür ölümlər, bu cür fədakarlıqlar olmasayı, İsləm dövləti indiyə qədər davam gətirməzdi. Yenice əkilmış bu fidan indiyə kimi nə qədər güclü tufanlara məruz qalıb! Bu sistemin qalıcı olmağının, bu fidanın məhv olmamağının, şükürlər olsun ki, artıq köklüköməcli bir ağaca çevrilməyinin səbəbi o fədakarlıqlardır, şəhidliyə, mübarizə meydانlarına can atma şövqüdür. Bu xüsusiyyətlər qorunmalıdır. Düşməni tanımaq, hazırladığı tələlərdən xəbərdar olmaq lazımdır.

Bu gün beynəlxalq arenada gedən proseslərə diqqət yetirsəniz, görərsiniz ki, imperializmin bu region üçün hazırladığı əsas planların mərkəzində İran durur. Nəyə görə? İsləm İngilabına görə, bu mömin xalqa, onun İsləm dininə olan imanına görə! Biz düşmənin çoxsaylı hücumlarının hədəfindəyik. Xoşbəxtlikdən, Allah-taala bizə güc verib, imkanlar verib: həm insan potensialımız var, həm böyük, zəngin, çoxsaylı əhalisi olan bir ölkəmiz var, həm də istedadlı, uzaqgörən, fəal və dinamik gənc nəslimiz. Bütün bunlar bizim sahib olduğumuz imkanlardır, özü də heç də az deyil, əksinə, olduqca böyük bir potensialdır. Biz bu imkanlarımızdan istifadə etməliyik. Mən bu sözlerimi ilk növbədə rəsmilərimizə, daha sonra isə xalqımıza ünvanlayıram. Ölkəmizdə baş vermiş bu möhtəşəm hadisə – İsləm bayrağının ucaldılması qarşısında hamı məsuliyyət hiss etməlidir; bu, balaca bir iş deyil. Bütün əllərin, bütün siyasi güclərin din məfhumunu, xüsusilə də İsləm dinini yox etməyə çalışdığı bir vaxtda hansısa ölkədə dinlərin ən canlısı və təsirlisi, yəni İsləm dini, Allah-taalanın ən tutarlı dillə danışan kitabı, yəni Qurani-Kərim yüksəklərə qalxır, bütün ölkənin ərazisində hakimiyyəti ələ alır, bundan başqa, hələ coğrafi sərhədləri aşaraq dünyanın müxtəlif regionlarına nüfuz etməyi də bacarıır. Bu, olduqca əhəmiyyətli və müstəsna bir hadisədir. Bunu görün düşmən təhlükə hiss etdi və elə ilk gündən İsləm quruluşu əleyhinə müxtəlif fəaliyyətlərə başladı. Bununla belə, şükürlər olsun ki, bu günə qədər heç bir iş görə bilməyiblər, bundan sonra da Allahın yardımını ilə əsla nə isə edə bilməyəcəklər! Lakin düşmənin səyərini nəticəsiz qalmasının bir şərti var, o da budur ki, hamımız məsuliyyətli olmalı, yəni özümüzdə məsuliyyət hiss etməliyik. Harada olmayımdan asılı olmayaraq, hər birimiz İsləm dövlətini qorumağı özümüzün birinci və ən başlıca vəzifəsi bilməli, buna uyğun addım atmalıyıq. Sizin şəhidlərin adını yaşatmaq, ucaltmaq üçün gördüğünüz bu işlər, keçirdiyiniz bu anım tədbirləri də, heç şübhəsiz, bu məqsədə xidmət edir və bu baxımdan çox effektivdir. İnşallah, bütün bu xidmətləriniz sizin üçün davamlı bir sədəqə, həmişəyaşar bir xeyir əməl olar və Allah-taala mükafatınızı verər.

Çalışın gördüğünüz işlərin nəticəsini, ərsəyə gətirdiyiniz bu nəşrləri auditoriyaya, insanlarımıza çatdırı biləsiniz. Yəni təkcə elə kitab nəşr etdirdiyimizə sevinib kifayətlənməyək; təbii ki, kitabların çapı, filmlərin çəkilməsi, yaxud hansıa incəsənət əsərlərinin meydana gəlməsi də önemlidir, intəhası bu kimi işlərlə yanaşı, özüne auditoriya qazanmaq, müəyyən mənada bu auditoriyani yaratmaq da əhəmiyyətli bir məsələdir. Çalışın ki, o kitablari auditoriyanın beyninə, düşüncəsinə çatdırısanız. Bu gün gənclərimizin zehni qidaya ehtiyacı var. Bugünkü gənclərimizin, hətta yaxşı, fəal gənclərimizin bir çoxu nə inqilab dövründən, nə İmam Xomeynidən (r.ə), nə müharibə zamanından, nə də baş vermiş digər müxtəlif hadisələrdən xəbərdardır. Bayaq siz 5 azər olayları haqqında danışdırınız; görəsən, Qorqan gəncləri 5 azər tarixində nə baş verdiyindən xəbərdardır mı? Bu çox önemlidir. Onlar bilməlidir ki, azər ayının 5-də hansı hadisə baş verib, bu günü tarixin səhifələrində əbədiləşdirən nə olub? Bu



önəmlidir. Gənclərimizin öz tarixini, keçmişini, əslində elə öz inqilabi kimliyini bilməsi olduqca mühümdür. Çalışın buna maksimum dərəcədə nail olasınız. Əlbəttə ki, bunun üçün iş görmək lazımdır; yəni bu, asan bir məsələ deyil. Kitab yazmaqdan daha çətini onu auditoriyaya göstərə bilmək, məzmununu, ideyasını oxucuya çatdırmaqdır; bu çox önemlidir. Bunu edə bilmək üçün məharət lazımdır, diqqət lazımdır, bu işin öz incəlikləri var.

Bayaq sünni-şia qardaşlığı məsələsinə toxunuldu – bu haqda cənab Nurmofidi də, mən də danışdıq – bu çox ciddi bir məsələdir; şia və sünni gənclərimiz bu məsələnin nə qədər olduğunu bilməlidir. Bu gün düşmən bu zəmində bəzən baş verən konfliktlərdən, problemlərdən – istər şıələr, istərsə də sünnilər tərəfdən olsun – isifadə edir. İŞİD, təkfirçilər və sair bu kimi qruplar belə hadisələrdən yararlanır. Biz bunun, mütləq, qarşısını almalyıq. Buna isə yalnız o zaman nail olmaq mümkünür ki, şia və sünni gənclər hazırkı davranışlarının mahiyyətini, aralarındaki bu həmrəyliyin, mehriban qonşuluq şəraitində, əmin-amənlilik içində birləşməyə çalışmalarının, bu söz və əməl birliyinin nə qədər böyük əhəmiyyət daşıdığını anlasınlar. İранa, İslama, Qurana düşmən olan qüvvələrə qarşı ən böyük silah bax budur. Gənclər bunu bilməli və qoruyub saxlamalıdır. Gənc auditoriyaya bax bunları aşılamaq lazımdır.

İnşallah, Allah-taala sizə uğurlar nəsib etsin. Uca Yaradan dünyadan köçənlərinizin, Qorqanın böyük din alımlarının məqamını yüksəltsin; onlardan bəzilərini mən yaxından tanıyırdım, gedib görüşmüştüm. Allah-taala həyatda olan dostlarımızın – cənab Nurmofidinin, sizin və digər qardaşlarınızın uğurlarını gündən-günə çoxaltsın, bu yolda möhkəm addımlarla irəliləyəsiniz, inşallah.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

(1) Kollektiv görüşlər çərçivəsində baş tutan bu görüşdə Höccətül-İslam vəl-muslimin Seyid Kazem Nurmofidi (Vəli-fəqihin Gülüstan ostanı üzrə nümayəndəsi, Qorqan şəhərinin imam-cüməsi), Həsən Sadeqlu (Gülüstan ostanının ostandarı, konfransın söđri), ikinci keşikçi briqada komandiri Rəhmətullah Sadeqi (Gülüstan ostanının Neynəva diviziyasının komandiri, konfransın baş katibi) moruza ilə çıxış etmişlər. Konfransın 1-ci milli qurultayı cari ilin azər ayının 25-də Qorqan şəhərində keçiriləcək.

(2) Qorqan səfəri 26.07.1374. Qonbad səfəri isə 27.07.1374-cü ildə baş tutmuşdur.

(3) Mərcan Nazqolçı (Bəndər-Türkmən şəhərinin keçmiş qubernatoru)

(4) 1357-ci il azər ayının 5-i baş vermiş hadisələr nəzərdə tutulur.

(5) Konfransın baş katibinin sözlerinə işarə olunur.

(6) Höccətül-İslam vəl-muslimin Seyid Həbibullah Tahiri Qorqani (Gülüstan əhalisinin Xubrigan Məclisindəki nümayəndəsi)